

## **QARABAĞ ZONASINDA ROZMARINUS L. CİNSİ NÖVLƏRİNİN INTRODUKSİYASININ MÜMKÜNLÜYÜ**

**Vaqidə Məmmədova, Zümrüd Məmmədova**

*AMEA-nın Dendrologiya İnstitutu*

Qarabağ zonası özünün flora və fauna müxtəlifliyinə görə həmişə zəngin olmuşdur. Vaxtilə həmin ərazilərdə səhra, yarımsəhra, quru bozqır, bozqır, eləcə də dağ kserofit bitkilik tipi üstünlük təşkil edirdi. Zəngin bitki örtüyüne malik olan ərazidə 2000-dən çox bitki növüne rast gəlinirdi. Landşaft müxtəlifliyi baxımından çox əlverişli olan bu ərazilərdə 460 növdən çox yabani ağac və kol bitkiləri bitir ki, onlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. 1988-ci ildən başlayaraq işgal olunmuş ərazilərdə yanğın və dağıntıların törədilməsi torpağı, suyu, atmosferi, dövlət təbiət abidələrini məhv etmiş, bir çox flora növlərini və biomüxtəlifliyini yarasız hala salmış, məhvinə gətirib çıxarılmışdır. Artıq bu gün xalqımızın yenilməzliyi, mərdliyi və 44 günlük zəfər döyüümüz bizi qələbəyə çatdırıldı. İşğaldan azad olunmuş ərazilərdə floranın, o cümlədən nadir və nəslî kəsilməkdə olan növlərin araşdırılmasına, ekoloji terrora məruz qalmış Qarabağ və ətraf rayonlarının bitki aləminin bərpasına başlanılmışdır. Təbii floranın bərpası ilə yanaşı, bitki gene-fondunun zənginləşdirilməsi üçün introduksiya tədqiqatlarının aparılması də vacibdir.

Yeni introduksiya olunan bitkilər arasında dərman və efiryağlı bitkilər də xüsusi əhəmiyyət kəsb edir. Belə ki, dünya dərman preparatlarının 1/3 hissəsini bitki mənşəli maddələr təşkil edir. Efiryaklı və dərman bitkilərinə olan tələbatın artması ilə əlaqədar çoxlu xammal əldə etmək məqsədilə bu bitkilərin tapılması, introduksiyası, hərtərəfli öyrənilməsi, geniş əkin şəraitində becərilməsi və tədqiqi çox vacibdir.

Dərman bitkilərindən elmi və xalq təbabətində geniş istifadə olunmasına əsas səbəb onların tərkibində bioloji aktiv maddələrin (efir yağı, həmçinin flavonoidlər, aşı maddələri, tpterpen birləşmələr) olmasıdır ki, bu da insan orqanizminin müxtəlif sistemlərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Yerli və xarici ədvyyəli-ətirli və efiryağlı bitkilərin öyrənilməsi üzrə tədqiqat işi və onun ədəbiyyatda işıqlandırılması iki əsrənən çox tarixə malikdir, bu bitkilərin becəriləsi və istifadəsi haqqında ilk yazılı mənbələr XI-XII əsrlərə aiddir. Torpaq-iqlim şəraiti uyğun gələn zonalarda tərkibində bioloji fəal birləşmələr olan *Lamiaceae* fəsiləsinə aid *Rozmarinus* L. cinsi növlərinin becəriləməsi mümkündür. Buna görə də *Rozmarin* L. cinsi növlərinin introduksiyası və uyğunlaşma imkanlarının öyrənilməsi gələcəkdə bu növlərdən geniş istifadə etməyə və tətbiq sahələrini müyyənələşdirməyə imkan verəcəkdir. Dərman rozmarini həmişəyaşıl yarımkol olub, yarpaqları qıymətli ədvyyat hesab olunan klassik bitkidir. Qurudulmuş və əzilmiş yarpaqlarından istifadə edilir, onlardan şirinləşmiş kamfora qoxusu gəldiyindən şam qoxusunu xatırladır, sərtləşmiş tam verir. Təzə cavan yarpaqlar cəzbədici olaraq tərəvəz salatlarına əlavə edilir. Rozmarinin yarpaqlarında 2%-ə qədər efir yağı aşkar edilmişdir. 3 yaşlı bitkidə efir yağı maksimum miqdara çatır və bu dövrə yarpaqların toplanması, efir yağıının alınması daha effektivlidir. Efir yağıının tərkibində sineol, kamfora, borneol, limonen, pinen, aşı maddələri, qatrın və acılıq vardır. Toz halindəki rozmarin-süstləşdirici və möhkəmləndirici birləşmədir. Başqıçallənməsi və qan təzyiqi aşağı olduqda istifadə edilir. O, həm də əsəb, sinir gərginləşməsinə, nevroz, ümumi və cinsi zəifliyə müsbət təsir göstərir. Rozmarini dəmlədikdə alınan ekstrakt mədə və bağırşaqın fəaliyyətini tənzimləyir, öd axarlarından ödün axmasını təmin edərək, bağırşaqlarda yaranan köpü azaldır. Onun sulu məhlulu trombofilibit, nevrit və revmatizm zamanı istifadə edilir. Ürək əzələlərinin infarktı, damar xəstəlikləri, diabetik qidalanma zamanı istifadə edilir. Rozmarindən sənaye miqyasında efir yağı alınır.